



Avropa İttifaqı

Tarix: 21 / 05 / 2019

LAYİHƏNİN İNFORMASIYA VƏRƏQƏSİ

Ümumi Məlumat	
Layihənin adı	Kənd təsərrüfatına dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi
Prioritet sektor	Regionların və kənd yerlərinin inkişafı
Müqavilə bağlayan tərəf	Polşa və Litva ilə birgə İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi; İcraçı tərəfdaşlar: Azərbaycan Hökuməti – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi.
Benefisiar	Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi; Kənd Təsərrüfatı Nazirliyinin şöbələri
Müddəti + başlanma və başa çatma tarixi	24 ay (05.2019 – 05.2021)
Aİ büdcəsi (avro)	1250000 avro Avropa Qonşuluq Aləti (2015-ci il üzrə İllik Fəaliyyət Proqramı) çərçivəsində maliyyələşdirilir
Layihə haqda qısa icmal	
Layihənin qısa təsviri və əsas məqsədləri	<p>Bu tvinning layihəsinin ümumi məqsədi kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyinin və səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə dəstək verilməsi və iqtisadiyyatın şaxələndirilməsi, rayonlar arasındakı fərqlərin azaldılması və kənd yerlərində dolanışq səviyyəsinin yaxşılaşdırılması üzrə Hökumətin siyasətinin həyata keçirilməsinə köməklik göstərilməsidir.</p> <p>Xüsusi məqsəd Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatına və kənd yerlərinin inkişafına effektiv dövlət dəstəyini müəyyən etmək, buna dair proqramlar tərtib etmək və bu dəstəyi həyata keçirmək potensialının Aİ-nin müvafiq siyasət prinsiplərinə və qabaqcıl təcrübələrinə uyğun şəkildə gücləndirilməsidir.</p>
Həyata keçirilmə yeri	Bakı
Gözlənilən nəticələr / Öldə olunan nəticələr	<p>Gözlənilən nəticələr:</p> <ul style="list-style-type: none">Subsidiya siyasətinin təhlili, formalaşdırılması, monitorinqi və qiymətləndirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi. Bu, daha çox dövlət dəstəyinin "istehsalla əlaqəli olmayan" dəstək formasına ("yaşıl zənbil" tədbirləri) yönəldilməsini ehtiva edəcək və subsidiyalı yaxşı kənd təsərrüfatı təcrübəsi ilə əlaqələndirmək üçün vasitələri təmin edəcək.Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərinin inkişafı üzrə proqramlar hazırlayaraq həyata keçirmək potensialının artırılması. Bu, kənd yerlərinin inkişafı ilə bağlı Aİ-nin siyasəti, proqramların hazırlanması və icrası təcrübəsi ilə tanışlığı təmin edəcək. Əsas diqqət yetirilən sahələrdən biri ətraf mühitin mühafizəsinə və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dəstək verən kənd yerlərinin inkişafı tədbirlərinin işlənilib hazırlanması olacaqdır.Kənd Təsərrüfatı Nazirliyinin subsidiya ödənişlərinin şəffaf və effektiv şəkildə həyata keçirilməsi və onlara nəzarət üzrə potensialının gücləndirilməsi. Bu, birbaşa sahə əsaslı ödənişlərə daha səmərəli nəzarət üçün torpaq sahələrinin identifikasiyası sisteminin də daxil olduğu Azərbaycanın subsidiya siyasəti üzrə informasiya sisteminin (SSIS) daha da inkişaf etdirilməsini ehtiva edəcəkdir.